

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi

İdarə Azərbaycan Respublikası Prezidentinin 11.05.2012-ci il tarixli 635 nömrəli Fərmanına əsasən yaradılmışdır, Azərbaycan Respublikasının Qanunvericiliyi, "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə müəyyən edilmiş məktəbəqədər təhsil müəssisələrinin, uşaq evlərinin fəaliyyətinin təşkili və idarə edilməsi ilə bağlı funksiyaları həyata keçirən, Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən dövlət idarəetmə orqanıdır.

İdarənin vəzifələri və funksiyaları

1. *Səlahiyyətləri çərçivəsində tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi- uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirmək.*
2. *Bakı şəhərində məktəbəqədər təhsil sisteminin inkişaf strategiyasını müəyyənləşdirmək, fəaliyyət prioritetlərinə uyğun olaraq məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmayan uşaqlara dövlət himayədarlığının inkişaf proqramlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək.*
3. *Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrində təhsil almaları üçün onların konstitusiyaya ilə təsbit olunmuş hüquqlarını qorumaq, məktəbəqədər təhsildə bərabər şəraitin və imkanların yaradılmasına nail olmaq.*
4. *Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müvafiq prinsiplər əsasında əlaqələndirməsi, bu müəssisələrin fəaliyyətini tənzimlənməsi, onların fəaliyyətində müvafiq qanunvericiliyə uyğun olaraq, demokratik idarəetmə mexanizmlərini tətbiq edilməsi.*
5. *Tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin fəaliyyəti üzərində rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək.*
6. *Səlahiyyətləri çərçivəsində tabeliyində olan müəssisələrdə tədrisin, təlim-tərbiyə işinin keyfiyyətinə dövlət nəzarətini təmin etmək.*
7. *Tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin fəaliyyətinə əməli köməklik göstərmək, elmi-metodik, informasiya, maddi-texniki, tədris və bu müəssisələrin fəaliyyəti üçün zəruri olan gündəlik istifadə mallarının, eləcə də, ərzaq məhsullarının təminatını təşkil etmək, mütəmadi olaraq təminatın gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək.*

8. Səlahiyyətləri çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin idarəedilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın təşkil və inkişaf etdirilməsi, dünya ölkələrinin bu sahədə qabaqcıl təcrübəsinin tabeliyində olan müəssisələrin fəaliyyətində tətbiq edilməsi.

9. Bakı şəhərində məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmamış uşaqlara dövlət himayədarlığının ahəngdar fəaliyyətini təmin edən, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin fəaliyyətinin daimi inkişafına şərait yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati-pedaqoji tədbirlərin həyata keçirilməsi.

10. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə baş verən tendensiyaları (iqtisadi artım, əhəlinin məşğulluğu, ümumi daxili məhsulun adambaşına düşən həcmi, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi) daima izləmək, onlara təsir edən faktorları müəyyənləşdirmək, baş verən tendensiyaların idarənin, o cümlədən tabeliyindəki müəssisələrin fəaliyyətinə təsirini qiymətləndirmək. İqtisadi qərarların qəbul edilməsi zamanı tabeliyində olan müəssisələrə təsir edə biləcək sosial amillərin gözlənilməsi ilə bağlı təkliflər vermək, onların yerinə yetirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirmək.

11. Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin fəaliyyətinin idarə olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu:

No	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1.	Yunusov Eldar Əli oğlu	rəis əvəzi	492-94-94
2.	Mehdiyev Teymur Nizami oğlu	rəis müavini əvəzi	492-06-32
3.	Mikayılov Fuad Tofiq oğlu	baş mühasib/Mərkəzləşdirilmiş mühasibatlıq	492-11-78
4.	Hüseynova Məfkurə Nurəli qızı	Ümumi və Kadr məsələləri sektorunun müdiri	492-18-62
5.	Əhmədova Günay Qərib qızı	Tədris və təlim-tərbiyə işinin təşkili sektorunun baş məsləhətçisi	492-31-41
6.	Abbasova Fəxriddə Süleyman qızı	Metodiki mərkəzinin müdiri	505-72-38
7.	Məmmədova Səbinə Ramiz qızı	İctimaiyyətlə əlaqələr və informasiya təminatı sektorunun müdiri	492-63-24

Ünvan: Bakı Şəhəri, AZ 1001, İstiqlaliyyət küçəsi 18.
(Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşir)